



### بین الملل جو انلار ہفتہ سی مناسبتہ

7 نئی بین الملل جو انلار ہفتہ ستہ برتجی سوزنر جین اتلاچی بیوک خلق افشاریہ متصردر کہ چین ووژوا خادری و خارجی اولک ایسیرالستری علیہندہ اوز قورتولوشی اغورندہ و اوز اوشارلارک باخشیشی یاشی ایجون ماروز ایسکندہدی۔

نانکین شہرنک توبہ دولماسی و چان-فای-شینگ شاتھایسہ خوتہ اتاق ایبتیکی قزقین اٹانسنہ پازہ لرحہ جین اوشافاری تولو دوشنہ۔ جین فملہ و کندیجیلرک بوژلرحہ اوشافاری حنامسز و بیکسز یتیم خانلاریور۔



نورک بیونرار تشکلیتک یوروسی

آزاد شورالار اتفاقک جوان بیونراری، فملہ کدیجی اوشارلاری؛ بین الملل جوانلار ہفتہ ستہ میلیونلرحہ جین اوشافاریہ کوکک ایدمل، اولک نلارک آتا و قارداشلاریک آیدرینی بیوک مبارزہ ستہ اولنارا باردم ایدمل۔

7 نئی بین الملل جوانلار ہفتہ ستہ بیوک شورالار اتفاقک آبودملی سوسیا لت قورلوشی مدافعہ ایسکی اقتضارہ آند ایچوروز۔ اولکمز مجاریہ ایسہ بیور۔ بز، ہیج وقت، ہیج کہہ اوقتیار اتقلاشی کڈشت ایدملوز۔ بز، شورالار اتقاق علیہندہ ترتیب یان ایاستہ قاروشتمالی شکبتیزی ایس ایپیوروز۔

بوژوازیای، بوتون اولکلردہ بیونر حرکاتک قولی انگشارت نامتاسی حس ایسدرک ہر وجہلہ اونی یوغضاق چایشیر، بوژوازیای، بیونراری و اولنارک رہبرلرنی دو توب حس ایسیر، بیونر حرکاتی لارمزک تجربہ سی اولنارا ویرمل و اولنارک زحمتاری ختہ مدلولات آم۔ بز، اتافقرہ کلن انگتیز، فرانس آمان بیونر تشکلیتاری نامتہ لرنی منوتیلہ یونر ایڈرز۔ شوروا روسیہ ختہ حقیقی اولنارا نقل ایدمت اولنارواسطہ سہ بوتون دنیا زحمت کئی جوانلاریہ قارداشانہ آتین سالامرزی کوندریز، 7 نئی بین الملل جوانلار ہفتہ ستہ شورالار اتقا فک بیونر تشکلیتک 5 نئی بیوج دنی ایلمدہ تمام اولیز۔ زنجی ایل دونومی باریمزودہ زحمتلرنی تصحیح اونی حالی و مراقی ایدمل، سوادلی و معارفیکیزی تحق ایدمل۔

زحمتکن اوشافار، صیرلرزمہ کچیکر، بیوک بولداشلرگری عوش ایتمک حاضرانلارک! عوم اتفاق ل. ق. ک. ا. م. کزی قوبیتہ زدنہ جوان بیونر لارک مرکزی بیوروسی

### ویدی ناحیہ سی فرقه قومیتہ سنک بلہ نوم یکو نلاری

یوندن برنیچہ کون اول بویوک ویدی مرکزینہ ناحیہ فرقه قومیتہ سنک بلہ نوم قورغاری، بلہ نومک دوامی مدتجہ کہ فرقه نوزہ کلرندن کلن بولداشلارک اتقتلکی کوزہ چارباک دہ ایسی۔

بلہ نوم قاروشوندہ دوران اوج مسئلہ نامیلہ حل ایدمل ہر بر مسئلہ خصوصتہ آبرپچہ قرارلار قوت ایندی۔

ناحیہ فرقه قومیتہ سی کاتی بولداش اکبر رضاویق اوج ساعت دوام ایڈن معروضہ ستہ ناچہ تک اجتماعی تشکلیتجہ نہ قدر آرتدینہی ونہ کئی خستقلی مشلار وارسہ بونلاری بر بہر کوسترزی، بو مشلارک ایچندہ فرقه قومیتہ سنک دوندینہی خط و حرکت ایڈیکہ اوجوقمک تویار آیدن تشکیل ایڈیکہ نامتاراق موقع و جغرافیاق قطعہ نظریہ اولدجہ کوزل اشتر کورولورک و پائشہ ویک خطی ایلہ ایلو کیندیکہ میدانہ چیقیدی، سوز قورفکرہ بز بووادہ اولنک باخشی طرفلرنی کوندریز کن بلہ نومک چقاریدی قسائلاری علاوہ ایڈرک اولنارک آرادان کونولیمتہ چالشیامی بز، بلہ نومدہ برتجی مسئلہ ویدی باشار ناچہ ستہ اوزون اشتر دوام ایڈن ملی ووروشالارتجہ سیلہ ملی مسئلہ برتجی بری دونماقتارک عالی فرقه اورغالی و حکومتلرک بورادہ یوروتدیکہ تم سیاست تیجہ سیلہ ناحیہ فرقه قومیتہ سنک، یواستہ آرتیق اہمیت بیرمسی یوزندن ملی مسئلہ حل ایلمشدر۔ لاکین یونہ کوسترمک لازمدرکہ یوندن بش آتی ایل اولن ہر مسی بر طایفہ بش باشندہ دوروب ایسکی قارداش خلقی بر بریتہ بریدرین کند قولاقلرک سنی مبارزہ ستہ برارشدہ کلرنی دہ بلہ نوم قید ایندی۔

بلہ نومک یواستہ سچکی زامانزندن کوزہ چاربیہی و کھارمہ بوقسولار غریولاریک و فوادہ یاتیف و بانک کمی اجتماعی تشکلیتلارک تشکیلی زیاتندہ دعادہ چالانایندی میدانہ چیقیدی۔

قطر فرقه مزک آیدرینی دوزکون خط و حرکتک قولاقلرک برارشدہ ملی تیجہ سز قلمبندہ اوتونامالی بز۔ سچکی نامتہ مرکزی اورغی لار طرفندن کوندرین سچکی دستورالعملی جوق غلیظ بر دیل ایلہ ترجمہ ایڈیلکنکن سی اتقاق زما تشدہ بر جوق سورلر یایلدیندن قولاقلر جی اورتابلاری اوز طرفرہ جب ایڈیلنیلر، بالاخر ہر کزدن کن بولداشلارک چالیسیاشی سایسندہ بو سورلر ترلکدہ دولمشی؛ بنہد قولاقلر اوز آرزولریتہ چانہ یلمہ شاردہ، سچکی زاتمہ کد فرقه اوزہ کلرنک کئی ایسکی ایسکی نامتاش جی دکل برنیسی سروردہ تشکیل ایڈیلن، بوقسولار غریولاری ایلہ برلکمتہ یورک بو کیمی جینتارلہ سنیہی فرقه نک کوستردیکی نامزدرلہ شور لار کچمشلردرکہ بو لک برنیسی نو قبتشدر۔



پوستہ قوتوسی

دلجاننا نام آقار جاملی بولمک؛ گھلک ندریس سہیتہ حاضرانلای روحلہی ماملو مانگزدہ قضا کوم سکندرلرک تصافقتندن، باشتہ عزم ارمانن مکلرلرنی کوستریشکر؛ حالیکہ سزک الگزدہ اوز کہ قضا لرحتہ معلوات اولمادیندن ویر دیکر مقالہ تحقیق ایچون چاپ ایڈیلہ ایس اوز چالیسہ یکتگر قضا نکملاری ختہدہ یازساگر چاپ ایڈریدک۔

### تاشاچی قابہ

قوبندہ تاترو ایشلری جالانسانفہ اولدیندہ دائر یازدیگیخر خیردہ اصل امعاکڑ اولدایندہ، و حقیقی و سچکی کوسترمہ دیگرن کیتندہ۔ قابیلار رلک اجاعلی ایشلریندن و قازانایان موقتہ برندن و قسائلارادن یازساگر چاپ ایڈریدک۔

تقیوم زدنہ اولان دیوار غزہ سہ عتقد و همین اقادہ ایلمک ایست دیکہ مسئلہی تختقیوم اشیرکی واسطہ سیلہ اجرا ایڈیلور۔

دیوار غزہ ستندہ درجی دوا موافقد۔



ہیت تحریریہ

برلرک سوردریلہ سی بارمستہ و تراوتورلرک قند پارہ ایلہ سورمسی





HOFTƏLIQ KƏZƏTƏ

LONDRADA 3YRA TICARƏT NUMAJƏNƏ BINASINA HICUM

Londonda majın 12-sində inqilz polisləri tərəfindən «ayra evi» üzərinə əvvəlcə hazırlanmış naqəha ni və paq alçaq bir təaryz rakt, olmyadur.

200 polislər əyra binasını hər tərəfi və kapyları bagllıarak aktarısa təəəb bus etmişlər.

By hicum və axtarıə əsnasında nə əyra numajənə əsi joldaə Xİncək və nəəə diqər məsəl işçilər əyra sinasında hazır bylynmamışlar. 3Yra numajəndə əməq əilərləndən Xydjakofə polislər dəqmislər, ondan etəri qı ə əkaflları açarlari, təəlim etməq istəməmişdər.

By alçaq hicum qərəq bejnəl-milət umymı kəynlərində və qərəqəə 1921-in ə illdə inqilz həqumətə əyra həquməti arasındə bağlanılan mykavələə təməmilə mygajir bir hərəqət oldyynı butun ələmə əəllə olmaqly və barədə Londondaqı əyra numajənə əilərlərimiz dəxi rəsmən jəz miz və bejan etmişlərdər.

Hicum və axtarıə əsnasında bir takım umymı kəynlər dəxi kətilən nəzərə əlınmamışdər. Məsələ, polisler əyra binasını, bəşy axtarıəə bəslədiklərindən əncək bir sahat sonra həmin axtarıə bərasində manəlat qəstərublər.

Bir takım inqilz kəzətlərinin dedijinə qərə həmin hicumun məksədi inqilz həqumətəndən qizlin və gəət məhum bir əvrakəndyynı kəjd edir.

itirilmiş olmasdır. hanst, nıngıl əyra binasında bylyn dygynı əubhə edilmişdər.

ƏSAS MƏKSƏD NƏ DUR?

Və laqin by alçaq hicumın əsas məksədi isə inqilz həquməti və xisysilə myhafizəqarlar tərəfindən əyra həqumətəinə kərsi, jəpılan bir provakəşjadur-hənsilə həmin firka əyralar ittifakına kərsi, umymı fiqr hazırlamak və ony ƏƏB RƏN HƏRBƏ çəmqəq istijir.

ILQ TƏSİRLƏRİ

Hicmun ilq təsirləri olarək byrəyazjə mətbyatı, əz tərif və fiqlərini cür bə cür bejan etməqdədur.

Bejnəl-xəlk işi by jeni provakəşjəyə kərsi, əz əiqə jətlərinə nəərijət, miting və kətləmələrlə bejan etməqdər.

3YRALAR ZƏHMƏT QƏZLƏRİNİN VƏZİPƏSİ

İttifakın butun tərətlərinə də və xisysilə bejuq məə qəzlərdə işçilərimiz və zəhləmətinə xəlk inqilz həqumətənin by alçaq provakəşjəyə kərsi, siddətlə ələqətlərini bejan edərəq, ələqətiniz və butun dunjanın əsajisini qinədə bozmək və umumil hərb hazırlığı qərəməq təəəbbuslərinə kərsi, siddətlə mubərizə aparacə gənlər, və hər bir hicumə kərsi, dəjima hazırlı bylyn r əzə. Çin İnkılab məsələlə

Abyinə kimati: 1 illijji-2r. 1 ahlığı-20k. 6 ahlığı-1 » təq nys-5 »	Adres: Eriwan. Apovjan quçəsi E. K. (b) F. M. Komitə turq əəbəsi Telefon № 254	2-ncidevam il i № 19 (69) 21 Maj 1927 il 3ənba
Zəhmətqələrlə və firkaqə əjid jəzırlar kəbyl olıynr.	Təvziət əəbəsinin adresi: Apovjan q. № 8 Telefon № 272	



3YRALAR İTTİFAKININ İNQLIZ HƏQUMƏTİNƏ NOTASI

Xərcijə xəlk komisarlığı, əyra həqumətinin adından Moskvaqı inqilz səjəsi numajəndə vəqilən bir no-tə-bejanname təslim etdi-hənsiləqə majın 12-sində Londondaqı «ayra-inqilz ti-cərəst cəmiəti»nə (Arkosa) jəpılan hicumun təməmilə bejnəl-xəlk və iqi devlətlə

arəsində əvvəlcə bağlanılan mykavələlərin ləqy və təx-riz edilmiş oldyynı, və həmin əmsəlk qəruhləməmiş hicumun nə vəxim nəticə-lər verdijini, hicumun bus-buun nizamsız və əsəssiz olıy, iqi devlətlə arəsində cərl olan və son qunlarda dahada kyvvət bylan bir

takım ticari və krədit mykavələlərinin nəticəsiz kal-dijinə xdmət edər.

Notada əyra həquməti inqilz həqumətindən kə-ti cavab istəjib iqi həqumət arəsində ticari mənəşibəti-n davam etməq arzysında olıy olmadığı, həkkində inqilz həqumətinin duz və kəti fiqrini tələb edir.

ÇİNDƏ VƏZİPƏT YXAN ORDYLARININ JENİ MUVƏƏƏLİJƏT LƏRİ

Son məlumatlara qərəə Y-pəi-yi ordylarına kərsi, Yxanın inkılab ordylarının komandanı, Ən Fyn-iy-sjan bojuq galibjətlər aparmış-dur və bir çək jeni səhər-lər təbt etmişdər.

3-İNCİ BEJNƏLMİLƏLİN (KOMİTƏRİN) İCRAJİƏ KOMİTƏSİNİN PLƏNY MV

Majın 18-sində Komitə-rin icraijə komitəsinin no-bəti plənyəy açıldı. tən-juq məsələləri-myharibə təhlə-qəsi və ona kərsi, mubə-riz əzə. Çin İnkılab məsələlə

ri və umym dunjə mıkjə-sində Komitərinin 6-inci kongressi çəgırmək məsələ-ləri dıyr.

ZİNOVJƏF JOLDAŞIN JENİ ÇİKLİSİ HƏKRİN DƏ

Jol. Zinovjəfin son qun-lərdə Moskvaqı bə tərəflə-rin bir iclasında firka mərqə-zı komitəqə kərsi, və umymjətlə firka dissiplina-sının muxaliflər tərəfindən təqar bozylması, səbəbilə-Ermonistan mərqəzi və Eri-wan firka komitələri bir kətinamə çəxarıblar, hənsilə-kiqi opozisyanın by jeni çı-klısını, siddətlə tənkid edib Zinovjətlə kərsi, jəzım qə-lən vəstələrin ələ alınma-sını, tələb edilir.

ZƏNQİBASAR TURQ MƏQTƏBİNİN TİQİLMƏ SİNDƏN TƏRİ

Əcmijəzin kəza icraijə komitəsi Zənqibasarda tiqil-məqdə olan «joldaə Nəri mənof namınə» turq məq-təb binasının təməmlən-məsindən etəri xəlk komisarlar əyrazısında 4.000 manət kyrylyə krediti istəmiş-dur. Xəlk kom. əyrazı, kom mynal banka həmin pylyn byrakılınması, təqlif etmiş-dur.

3YRA NƏXCƏVƏNDƏ JENİ KYRYLYZ

Nəxcəvan cəmyhriijətidə by ildən bir tokycy fabrika-sının tiqilməsini Azərbaj-cən xəlk təəərrifatının ali qəyrazı, tərəfindən kərəə alınıb, təsdiq olıynmyadur.

مداخلة و منته دائر تدبير بوقدر. بر دفة مال ساجران برسته و حال حثه مخرقو چايدان سواريك دنيلدي ايسهده بوزوق برجهه ايله مال چايدان ايجيموس سز چايدان ايجيگر جوي اکتدی. جهانک بو درجهته قادر وارمش اولان و کتلا انستارک ايجيچکي سونک ميرويلاردان وتيجه اعتباريه انواع خستهقن قوراروب سونک طاهر بر حالده استعمال ايتيريلمسته عائد علا قهدارانجه بر تدبير استخادي اومه صحت و حيات خستهقن رجا اولور. قومي

مغر ومدینه اوخوستز برحال کوزو. چایرپور. چوشه. بو، کتلا انستارک ايجيچکي سونه مخصوص ايکي اولانک برسي شمشيکي حالدا پاتدان کيجن چای سونک داختينلدمان غائب اوليش ايسهده ديگر برنگ چوقدان برو کويک چوشه، ايتک، اوکوز و سائزک انستارک ترجيحا سواريلمسته دوام ايديلور فقط جيوالارک اولانک ايجه قادار کيروب سونک دورولوشی چارپور ايله قارشيروب بولاندر دقن بکنده ايجيچکي برستهده برا قیور، مع الکاتف بوگا هيج بر طرفدن

اوقويوب کدی ييلکيري آذربوسلار. بو آجلاچاق قورسک ديلجان و ياودنگي-پيازيٲ قوشاندآ آچلاسی موقادفر. چونکه هواسی اي-در. ايند ورازکه، مرکزی معارف قوسبارلی اشبو قورسک تر آچلاسی سته ياکذاقراق ايشکله برابر يوقا ريدا کورسته ريلن قناتلارک برسته آچلامانته چالناقادر. کرم حن زاده تيزلک و صحت لاندذر ديلجانقاراقويولنی داترستهده کي ديگر کشلر بری بريندن کيروده قاناز لارسادا هله چای کندنه چانه صحت

معارف چه مهنده لهتياقن برهنه آچلش ايکي آليق پياغوزی قورسلرنه تحصيل آلازلر در. بشيلری ايسه ايرواندا برستهک مملطر خاضرايان تخنيقويمان چقا نلردر. عوميتله کورسک اوله يوک مکيلر بئيريش برعهده اولوان کند مملطن بوقدر. ايشه ايسهده آژ سوادلی مملطری سوادلاريمراق ايجون بری قورسی آچماق لاندزه سوادلی آژ اولان مملطرن همن يای قورسهده

معاملره قورس لازدر. باساکچر ناهيسهده 28 عدد مکب موجوددر. بولاردان 15 دانسی تورک مکتي اولوب اوراده کتدلی اوشالدری تليم آيلر و بريسهده تکيش مکيکيدر. بوزلرک 12 سي ارضي مکتي او لوب بر دانسی 7 تنسلکدر. بو مکيلر داقلمده بولوان کچ مملطن مزک بشيلری 24-25 نچي ايلرده